

Türküstan



www.turkustan.info

Vüqar Tofiqli

(əvvəli ötən sayımızda)

Qarşıq zaman kəsiyində bütün əmlakını, var dövlətin itirə de, babamın həyatın çətin sınaqları qarşısında baş aymədi, ayaq üstə durmağı bacardı.

Həmin illərdə qardaşı Mırqaffarağa Şəkinin kəndinə üz tutur. Bir tacir dos-tunun evində özüne siğınacaq təpir. Və orada xeyli müddət yaşayış olur. Sonradan evində qaldığı şəkilini kışının Əzi-zə adlı qızı ile evlənərək Bakıya köçür. Qardaşlar müxtəlif vaxtlarda mühərabədən əvəl paytaxta Bakıya köçürür. Dostlarının köməyi ilə Əbülfət ağa Bakıda, İpərişəhərdə manzil alır, işə dözelir, lakin seksəkəden qurtula bilmir. Hər gün sürgünə göndərileceyini düşünür-dü. Belə bir vaxtda ailəsinin ümumi qəranya 30-cu illərdə Orta Asiyaya getmək məcburiyyətində qalır. O sadəcə özüne düşmən hesab etdiyi Mircəfer Bağırovun represiyasından qurtulmaq üçün bu addımı almışdır. Ancaq Orta Asiyaya qardaşı Mırsoltanağa ilə gedir.

Hayat yoldaşı Tovuz xanının təkidiyle gedən Əbülfət ağa, yaşıdğı şəhərdən daim ailəsinə diqqətdə saxlayır və imkan daxilində el tutmağı unutmurdu. Qeyd edim ki, 1900-cü ilə anadan olan Tovuz xanım 1988-ci ilde vəfat edib.

M.C.Bağırovla münasibətinin olmaması ona vətəne qayıtmaya imkan vermirdi. Yalnız M.C.Bağırov vezifəsini tərk etdiğindən sonra babam və qardaşı vətəni qayıda bilirlər. Ancaq tek qayıtmırlar...

Bu arada qeyd edim ki, Əbülfət ağa Ağamirov Bakıya qayıdanan sonra Şüvənlərə yaşayır. Orada formalasdırılan sovxoza baytar hekimi - ferma müdürü kimi çalışır. Teqaüde çıxıldıqdan sonra isə xatirelerini yazmağa başlayır. Nənesi Xurşid banu Nətəvana, ulu babaşı İbrahimxəlil xanla bağlı, o cümlədən özünün keşməkeşli həyatını yazıya köçürür. Əlyazmaların bəzilərinin su-retlərini Sevil xanım Ağamirova bize təqdim edib. Çok sellist və mükemməl rus dilində yazılın xatirələrde her hansı qaralama, fikir çəsaqlığı belə yoxdur. Sanki her biri bir nəfəse yazılib. Öz həyatıyla bağlı yazdıığı "Epozodi iz moey jizni 20-ix qodov" (20-ci illərdəki həyatının bezi məqamları) xatiresində ailəsinin qarşılılığı çətinliklərə geniş yer verib. Bezi məqamlarda yəqin ki, ehtiyatlandırdıqdan bolşevik həyatını sanki müdafiə etdiyini göstərməye çalışıda, bu dəyişikliyin çox ciddi fəsadlar verdiyi məqamlara da toxunmağı unutmur.

Xatirələrde diqqətimi çəken iki məqama toxunacağam.

1920-ci ilin yayında bolşevik dəstələri Ağdamə daxil olsa da şəhərdə oturuşa bilmir. Az müdəddətde şəhərdə olarken bolşeviklər xidmet göstərmiş insanları Qızıl ordu hissələri geri çəkildiyi vaxt bolşevizmi qəbul etmeyən insanlar tərəfindən cazalandırılır. Belə bir məqamda Ağdamə gələn Əbülfət şəhərin mərkəzi küçəsində bir neferin döyüldüyüünü görür. Yaxınlaşanda dostu və sinif yoldaşı Mırsuca Ağamirovu tanır. M.S.Ağamirov artıq bolşeviklərin gizli teşkilatına üzv olmuşdu. Həmin illərdə Əbülfət ağanı her kəs yaxşı tanıdır. Onun sözüyle Mırsucan döymekdən el çəkirler və onu Əbülfət ağa təslim edirler. Birləşdikdən yaxın qohumları gile gələrək onu orda qoyub, əynini deyişdirir və helelik veziyət sabitləşənə kimi qohumları gildə qalmağı tövsiyə edir. Mırsuca Ağamirovda belə edir.

Onu da əlavə edim ki, Ağdamda yaradılmış İngiləb Komitəsi İngiləbin ilk günlərində yaranan komitələrində idi. Ağdam İngiləb Komitəsinin sedri İldirim bey Vəlibeyovdan, üzvleri Əli İbrahimovdan, Mırsuca Ağamirovdan, Geraf Əsgərovdan, İldirim Şərifovdan, Mehîş Hüseynovdan, Həbib Axundovdan, İsfendiyar Qəniyevdən və başqalarından ibarət idi. Unutmaq ki, bu üzvlərin yanında hər zaman bolşevizmi təbliğ edən və yerli nümayəndələri "kontrol"da saxlayan rüslər da var idi.

Mırsuca Ağamirov sinif yoldaşının bu xidmətini unutur və iş elə gətirir ki, heç bir ay keçməmiş bolşevik ordusuna Ağdamə yeniden hakimiyətə gələn zaman, gecə iken Sultanbuddan Ağdamə gələn Əbülfət Qızıl ordu əsgərləri tərəfindən yaxalanır və "Revkom" getirilir. Ağdam İngiləb Komitəsi isə Əbülfət ağanının nənesi Xurşid banu Nətəvana məxsus mülkədə yerləşmişdir.



Xan qızı Natəvanın övladları - Keşməkeşli həyat salnaməsi

molla da deyirmiştir. Həmyerilərə hörməti yüksək idi. Ona müraciət edən hər kəs hörmət yanaşır, problemini həll etməyə çalışır. Yüksək selahiyət sahibi olan Cəlal Calalovun həmin illərde Qarabağ Fövqəladə Komissiyanın sedri kimi Ağdamə göndərilen Mircəfer Bağırovla ciddi münaqişəsi olur. Münaqişənin kökündə isə bezen haqsız olaraq bolşeviklər loyal münasibet göstərən, qızımlı zərərən qarşı her hansı mənfi hərəkət etməyən insanlara cəza veril-

şir ve "belkədə düz elemisen" - deyir.

Sonradan iki sinif yoldaşı Qarabağın digər bölgələrində bolşevik həkimiyyətinin bərəqərə olmasında birgə hərəket edirlər.

Cəlal Calalovla sonuncu görüşləri isə təsirli olur. Əbülfət ağa çox keçmər iki həftəlik Bakıya ezamiyətə gələn C.Calalov yoldaşının xəstəlindiyini və vəfat etdiyini eşidir. Məhz sinif yoladasının ölümündən sonra Əbülfət ağa iş yerini tərk edir və çalışır ki, Mircəfer Bağırovun gözünə görünməsin...

Sevil Ağamirovanın dediklərində:

- Nənəm danişardı ki, "bizim kişi" mərd adam idı, qoçq是个 id. Bezen tek-başına onlarca adama cavab verərdi.

Həm de savadlı idı. Şuşada və Qarabağda yaranmış gərgin vəziyyət onları Bakıya penah getirməye sövq etdi. İlk olaqar Əşrəshərdə ev alıb yaşamağa başlıdlar. Lakin seksəkədə yaşamaq, her an Mircəfər üz-üzə gəlmək qorxusunu onu Orta Asiyaya üz tutmağa vadar etdi. Orada yaşayan zaman isə xəstələrin və Mariya adlı rus tibb bacısı ona qulluq edib sağıldır. Nəticədə çox keçmər Əbülfət Mariya ilə ikinci dəfə aile heyati qurur. Əlavə edim ki,

1917-ci ilə anadan olan Mariya Ağamirova 1998-ci ilə dəyərinə deyib. Bu arada qeyd edim ki, Əbülfət ağanının qardaşı Mırsoltanağa da Xetibə adlı

özəbək xanımla aile qurur. Və her ikisi

aileliklə 50-ci illərin ortalarında Bakıya qayıdır. Gelen gündən babam Şüvelanda ev alıb yaşayır. Son günde Mircəfer Bağırovla ciddi aparılmışdır. Onu müsəvət orduşuna çağır-salar da, xəstəliyi ilə əlaçığır onu yalnız alay mollası təyin etmişdər. O ərəb dilini, həm də Qurani yüksək səviyyədə bilimiş. Molla təyin edildiyindən o saqqal saxlamağa başlamış və Axund

gesyimine üstünlük verməyə başlamışdır. Onun bolşeviklərə xidmət etməsinin üstü açıka da qardaşı Museyibin hesabına sağçıları. Əlavə edim ki, Museyib bacanqli dərzi idi, Nuru Paşa kostyum tikdiyindən, onuna ünsiyyəti yaranmışdır. Elə bu səbəbdən ona toxunmamışdır. Qarşıqliq vaxt bolşeviklər şəhəre salıbləndikləri vaxt Cəlalə vezifə verir. Bu dəfə ona qızımızı

məsi, bezen isə güllələnməsi idid. Və bu

münaqişələrden biri de Əbülfət ağa üstündə olur. C.Calalovun Yevlağa iş da-

lınca getdiyin eşidən vaxt M.Bağırov iki "çekisti".

Çalalovun adyutantı işleyən Əbülfəti getirməyə göstərir. "Rev-

komda" oturan Əbülfət çəkistilər dinle-

dikdən sonra onlara aşağıda gözle-

mələmətini deyir. Münaqişədən xəberi ol-

duğundan əmin olur ki, bu çağırış ona

baha-başa gələ biler. Odur ki, ele pen-

cəredən düşüb, atını üzü Soltabuda

doğru çapır. Çəkistilər isə bundan gec

xəber tuturlar. Seher Calalov hadisə-

dən xəber tutur, Mircəfer Bağırovla ciddi

və gərgin səhərət olur. Ə.Ağamirov-

vun hara getdiyini ehtimal etdiyindən

iki nəfər əsgəri Soltabuda gonderir.

Ə.Ağamirov geləndə artıq C.Calalovun

"üreyin yerinə düşür" və sevincinin hed-

di-hüdudu olmur, əsəbləşsədə sakitlə-

Nəticələri:

* Mırqaffarağın övladları: Mireli, Süreyya (cavan rəhmət gedib)

* Mırsoltanğanın övladları: Seide ve bir oğlu olub (ədi unudulub). Seide yəhidi ilə ailə heyati qurub ABS köçür, oğlu isə özəbək qızı ilə evlənib Özbəkstan köçür.

* Əbülfət ağanının övladları: (Tozuz xanımdan) Mirağa (1925-1988), Əzizə (1927-2009), Mirləş (18 yaşında rəhmət gedib), (Mariya xanımdan) qızları Natəvan və Virginija oğlanları Seid (cavan rəhmət gedib) və Fətəli (cavan rəhmət gedib 1950-1964)

* Şəhələ xanının övladları: qızı Həcər (iki qızı olub Rəna və Kəmale), oğlu Cəmil (cavan rəhmət gedib)

* Ağca xanının övladları - Xalidə xanım (heyat yoldaşı Ədil bəy Soltanov), qızı Afaq xanım olub.


Kötücələri:

* Seid, İham (Mirağanın övladları), Sevil və Feridə xanım (Əzizə xanının övladları) Ləra, Vera (Virginianın övladları) Sevinc və Sabine (Natəvanın övladları)

Belelkə, Sevil xanım Ağamirova ilə ardıcıl görüşimdə Xurşud banu Natəvanın nəvə və nəticələri barədə etrafı bilgiləri ala bildim. Ancaq araşdırma məsələdə davam edir.

Yekun olaraq belə qənaətə gələ bilərəm ki, biz hər gün böyükdənək olan genç nəsl sistemi şəkildə Qarabağla bağlı məlumatları çatdırılmalıdır. O torpağın zəngin mədəniyyətini, tarixi şəxsiyyətlərini, mental xarakterə aid məqamları öyrənəməli, təmirət və tanıtma-lyiq. Çünkü günün birində Qarabağ qayıdası olaq haradan, necə və hansı tarixi keçmişimiz və zəngin ırısımız qayıtmalı olduğumuzu tək bız yox, həm də böyükdənək nəslə bilməlidir.

Həm də bilməlidir ki, bu torpaq Azerbaycan'a yüzlərə və minlərə təqdimmiş sima bəxş edib. Onların içərisində çoxsaylı yüksək intellekt sahibləriyle yanaşı, həm də Əbülfət ağa kimi mərd, dostluqda sadəcəti, səzüra büttəv və çatın gündə insanların dadına çatan savadlı insanlar da var id.



İkinci epizod yəni sinif yoldaşı bu dəfə Cəlal Calalova bağlıdır. Beste boy, kasib bir ailənin övladı olsa da məktəbdə yaxşı oxumuş və Əbülfət ağanın fikrində özünü daim ciddi aparmışdır. Onu müsəvət orduşuna çağır-salar da, xəstəliyi ilə əlaçığır onu yalnız alay mollası təyin etmişdər. O ərəb dilini, həm də Qurani yüksək səviyyədə bilimiş. Molla təyin edildiyindən o saqqal saxlamağa başlamış və Axund geyimine üstünlük verməyə başlamışdır. Onun bolşeviklərə xidmət etməsinin üstü açıka da qardaşı Museyibin hesabına sağçıları. Əlavə edim ki, Museyib bacanqli dərzi idi, Nuru Paşa kostyum tikdiyindən, onuna ünsiyyəti yaranmışdır. Elə bu səbəbdən ona toxunmamışdır. Qarşıqliq vaxt bolşeviklər şəhəre salıbləndikləri vaxt Cəlalə vezifə verir. Bu dəfə ona qızımızı

OXU, OXUT, ABUNE OL!